

(Əvvəl 1-ci sah.)

Olmaz şairimizin bu şerina Üzeyir Hacıbəyov qüdrati, Qara Qarayev məharəti, Fikret Əmirov İnciliyi ilə musiqi bestələnməli və bu maqsadlı müsabiqə elan olunmalıdır. Şairin şerlerinin geniş miqyasda tabliği, onun müxtəlif dillərə tərcüməsi davam etdirilməlidir. Büyük şairi böyütmeye ehtiyac yoxdur. Lakin müasir qloballaşma esrində böyük miqyaslı şairi ona layiq səviyyədə tablığı etməya ehtiyac çoxdur.

Bizca, Abdulla Şaiqin "Hamımız bir güneşin zərrasiyik" seri öz məmmənuna görə əsa-sen dörd bölmə-dən ibarətdir.

Onun I bölmə-sine ilkin altı setir daxildir. Dediymiz kimi, o altı setidə insanın hayatıda hər cür zülüm altında olması fikrini qabartmasıdır.

Serin II bölməsi onun, ana xəttini taşkınlı eden 8 və 9-cu iki misralardır ki, burada insanların Allah-tealanın yaratdığını vahid məkanda Güneşin zərrəciklərindən ibarət olması ideyəsi öz ak-sını tapmışdır.

Serin III bölməsinin 10-18-ci misralarında şair insanları bir-birindən ayıran təbib və antropogen amillərindən söhbət açır. Burada şair yazar ki, ilahının vahid köklü övladlarını bir-birindən ayıran dil fəqridir, məkəndir, dindir, dövlətlərəsi serhəddir, okeanlardır, sehəraldır, nəhəng dağ sistemləridir. Yer kürəsinin dörd cəhəti və elece de adavəldir! Şair bütün bəmaneeleri insanın qüdrəti, aqlı, zəkası, düşüncəsi qarşı-sında heç ne hesab edir. Çünkü insan qüdrəti həyətdə onun qarşısına çıxan bütün bəmaneeleri aradan qaldırmışdır.

Serin IV bölməsinin son dörd misra-sında (19-22) şair insanlara vahid in-saniq: əsiləsində birləşməyi məsləhət görür, bununla bağlı müdrik bir şəxs ki-mi öyüd-nəsihat verir.

dirdir.

"Hamımız bir güneşin zərrasiyik" şerinin 10-18-ci misralarında oxuyuruq:

Ayırmaz bizləri təgħiri-lisan,
Ayırmaz bizləri təbdili-makan.
Ayırmaz bizləri İncil, Quran,
Ayırmaz bizləri serhəddi-şəhan.
Ayırmaz bizləri ümmənə-mühit,
Ayırmaz bizləri sahreyl-bəsit.
Ayırmaz: şərq, canub, qərb, şimal.
Yetişər günü ədəvet daşımaq.

Doğrudan da, insan zəkəsi qarşısın-

BİR PLANETİN ÖVLADLARI

da heç bir qüvvə, təbii maneeeler dayana bilmez. Son yarım asr erzində insanın ayağı yerdə üzürlərək beşəriyyət tarixində ilk dəfə ay üzərində Iz salmışdır. Bele bir qüdrətə malik insan üçün şairin söylediği maneeeler engələr çevrilebilmez. Əger zaman və məkan daxilində insan bir materikdən digər materikə, bir okeandan başqa bir okeana miqrasiya edibse və ya vaxtı ilə en uca dağ silsilələrinə aşaraq düzənliyə enibse, sahraların qaynar ağusundan çıxaraq tamam başqa iqlime düşübse, deməli, indi də hamim təbii amillər onların birleşmiş üçün engel olmamalıdır.

Serin IV bölməsinin son dörd misra-sında (19-22) şair insanlara vahid in-saniq: əsiləsində birləşməyi məsləhət görür, bununla bağlı müdrik bir şəxs ki-mi öyüd-nəsihat verir.

Uzadın desti-üxüvvət sixalım.
Rişeyi-zülmü, nilaqi yixalımlı!
Qəlibimizde yaşasın məhrü-vəfa,
Verəlim bir-birinə desti-vəfa.

Qəlbə insanlıq mehəbbəti dolu şə-irin müdrikiyinə, uzaqqörənliyinə, be-şəri düşüncəsinə ve qayğısına diqqət yetirir. O, insanlardan bir-birinə dost əli uzatmağı, düşmənciliyin ve zülmün kökünü kesməyi inadla tələb edir. Bu ülvə fikrin arxasında dostluq, dincilik, ra-hatlıq və sülh durur. Budur, beşəri hum-anizm, budur, insanlı qayğı və insanlı is-tinad nöqtəsi.

Abdulla Şaiqin seri in-sanları be-şəri amal-ları, beşəri

duyularla yaşamağa çağırır. O insan-lann qəlbində "mehrü-vəfa" yaşatmağa çalışır və bizlər bir-birimizə sedaqqətə dost elini tövsiye edir.

Azərbaycan oğlunun "Hamımız bir güneşin zərrasiyik" şerinin yazılmasından 90 il keçdi-kden sonra Yer kürəsində yaşayan bütün insanlar qloballaşmaya can atırlar. Bu, bir dəha Abdulla Şaiqin humanistliyinə, uzaqqörənliyinə, beşəriyyətine parlaq sübutdur. Abdulla Şaiqə qoyulacaq abidenin pyedstali önüne onun mütereqqi beşəriyyətin himni ola bilecek:

Hamımız bir yuva pərvəndəsiyik!
Hamımız bir güneşin zərrasiyik!

misralarını qızıl hərflerle hekk edardım.

Her kürlesi birdir. Onun varlığını tespit eden sakinlerin sayı ise 6 milyardır. 50 il bundan önce Yer kürlesi cemî 2,5 milyard insan yaşıyordu. BMT'nin proqnozuna göre bir esrden sonra — 2100'ü ilde bu reçem 14,4 milyarda catacaq. Oğar Yer kürlesinin ehalisi bir-bir ile mehrbir yaşıaması, galacekde aramqaqla olan ehalinin coğrafi yerleşməsinin nizamı pozular. Münasibeler olaraq yerde çökrek göye çöküler, rahatlıq əldən gedər.

XX esrde, herbi cəhdəten güclənen

bir dövlət —

Almaniya iki

dörtlər dünyani

qan canağına

döndürdü.

Yalnız ikinci

Dünya mü-

haribasında 55 milyon insan həlak olmuş, bir o qədər de adam yaralanmış, aqılıq, aqəbə gərginliyi keçmiş, stres vəziyyətinə düşməndür.

Bəşəriyyət XXI esri sülh, emin-amanlıq esri kimi görək istəyir. Mehz buna görə üzərogörən alimlər tövsiyə edirlər ki, bütün Yer kürlesi ehalisi düşülmüş, hamı üçün vahid qanunlar easasında yaşaymalıdır. Hər bir dövlət diqqətən işlənilmiş qanunları özəzindən tətbiq edərək, bütün ölkələrin xalqları bir-birinə yaxnlılaşdırmaq və dostlaşdır, bəlelliğdə müharibə təhlükəsi səvvar.

Bu gün bəşəriyyət qapılı cəmiyyətdən (faşizm, kommunizm) müasir, açıq cəmiyyətə doğru gedir. Dünya sivilizasiyası qloballaşma prosesində, İnformasiya və açıq cəmiyyətə doğru uğurla addımlayırlar.

Uzaq tarixi keçmişdən başlayaraq Azerbaycan xalqının qəlbində mərhamət, qayğıkeşlik, rəhmdilik, eliqliqliq, qonaqpərvərlik, qonşuya hörmət hissini həkim sürür. Bu əlvili xalqımız arasında bu gün de həkim mövqədi durur. Oxalqının qədrini bilən, onu sevən, bir-birinə axın olan xalq digər xalqları da sevmiş ve onlarıza en allı insanı münasibat yaratmışdır.

Bizlərdən 13 esr uzaqda duran De-de Qorqud da, 8-9 esr zamanı məsafəsində olan Nizami Gəncəvi və onlardan sonra gelen Füzuli, Xəqani və yuzlərle Azerbaycan soyları digər mütəfəkkirlər de bəşeri idealları qəbul etmiş, onun tabliğatçıları olmuş, dinindən, dilindən, məkanından, dərisindən rəngindən asılı olmayaraq insanların hamisini bir nezərlə — humanistinə baxmışları. Burada gərəbə də azerbaycanlılar tarixən edəletsizliyə dözməmiş, terroruluğu pislə-

miş və ona qarşı çıxmışlar.

Azerbaycan mütəfəkkirlerin, şair və yazıçılarının eserlerinde olan bəşəriyə, müasir ifadə ilə desək, qloballıq ananəsi tarixin darlinliklərindən bu gənədək nəsildən-nesle keçərək gəlib bizlərə çatmışdır. Bu gün Azerbaycan Respublikası heç bir tərəddüb etmədən dünyada formalasən qloballaşma prosesinə qoşular və onun qanunlarını davamlı olaraq heyata tətbiq edir. XX esrda Birleşmiş Milletlər Liqasının, son-

təyə doğru uzanır.

Abdulla Şaiqin "Hamımız bir gənəsin zərrəsiyik" şerisi 22 settrən ibarətdir. Bəşəri idəyələr, peyğamberənə fil-kirər siyan bu şeride bəyənmilələcəlik və qloballıq ideyaları kökləşdirir.

Sərin birinci altı misrasında şair in-sanların zülməle yaşamasından, bir-biri-ni qırılanlardan, uğursuz təlim sahibi olan-lardan, ruhunu qaynar şəsum (sehra) kükəyində yandırıb-yaxanlırdan, qanlı-hayat işçisinə vuruxanlırdan səhbet əcərəp deyir ki, bizim de daxil olduğumuz bəşəriyyətin en allı insanı keyfiyyətləri unudulmuşdur.

Şair yazır:

Əsrlərdən beri
zülümle alışan,
Qan içen, qan
qusun, ey şer in-
san!

...Yaxdimi ruhunuzu badi-seümum?
Görünümü size xoş qanlı heyat!
Unutulmuş bəşəriyyət, heyat!

Bu misralarda şair insanlığın acı ağrılannı ümumiyyətləşdirilmiş şəkildə, en allı müraciət forması ilə bəşəriyyətə çatdırır.

Şair qanlı-qadali ömür surenleri, mühərribe edənləri, insanların dinc, sülh şəraitində yaşamaqdan sapdırılanları poetik dili qarşılaşdırmaqla onları birləşdirir, canbir qəlb olmağa çağırır.

Şair daxili dünyasında hökm suren humanistiliyini poetik dili aşağıdakı iki misra vəsaitləsi inamlı bəyan edir:

Hamımız bir yuva pərvəndəsliyik!
Hamımız bir güneşin zərrəsiyik!

Abdulla Şaiqin bu iki misrası yalnız öz müasirlərinə deyil, Yer kürəsində yaşayışın milyardları insana ünvanlanmışdır. Çünkü onların her biri ayrılıqla ve hamisi bir yerde bir evin — Yer kürəsinin sakinləridir ve onların her biri gəneşin zərrəcikləridir. Bütün bəşəriyyət bir evdən — Yer kürəsindən dünyaya gelir, böyükür, heyata atılır, pərvənlər. Onların her biri Gənəsəndən bize — Yer kürəsinə gelen səuanın və gəneş herətənin övladlarıdır.

Abdulla Şaiqin yuxarıda oxucuya xatırladığımız iki misrası Yer kürəsinə sepelemiş insanların her birini bir-birinə bağlayan və onları birləşdirən qəğrın bəşəri himnidir. "Hamımız bir yuva pərvəndəsliyik! Hamımız bir güneşin zərrəsiyik" fikri indi qloballaşmaya doğru gedən bəşəriyyətin qabaqcıl özezinin himnidir.

Akademik BUDAQ BUDAQOV

BİR PLANETİN ÖVLADLARI

*Hamımız bir yuva pərvəndəsliyik!
Hamımız bir güneşin zərrəsiyik!
Abdulla Şaiqin bu iki
misrası yalnız öz
müasirlərinə
deyil, Yer kürəsində
yaşayışın milyardları
insana ünvanlanmışdır.*

ralar isə Birleşmiş Millətlər Təşkilatının yaranması dünya dövlətləri qanunlarına vahid icarəcili sistemi ilə tənzim edilməsine yönəlmüşdür.

Bu xoş niyyət İndiki dövrde daha uğurla heyata keçirilir. Azerbaycanda qlobalçılıq ideyasını tebliğ edən en ail nümayəndəmək gərkəmli salır, ictimal xadim və yazıçı Abdulla Şaiq olmuşdur. Abdulla Şaiq ulu bəbabların bəyənmilələciliyinə qədəq qədar 1910-cu ilde yazdıgı şerlərdən birinin adını "Hamımız bir güneşin zərrəsiyik" qeyd edir.

Adətən şairlər cox şer yazarılar. Lakin bu şerlər arasında elələri olur ki, onlar şairi yaşıdığı dövrün cixararəq poeziyasının bəşəri mezmən daşıyan zirvesinə qaldırlar. Həm ülqi, hem de şaqılı yüksəklik istiqaməti baxımından bəşəri mezmənli şer müəllifinə ancaq öz ölkəsində deyil, uzaq ölkələrdə şerif və şöhrət gətirir. Milli məvvəzdə yazılış şer şairi öz xalqı işçisindən yasadır. Bəşəri yüksək şerlər isə müəllifinə ürkəndəreyə köçürür, dildən-dile çevirir, milletlənd-milletləşdirir. Bu yolla şerin de-rin kök üzərində saxelenən taqları esrər boyu ölkəden-ölkəyə, qitedən-qile-